

## FİZİKA

UOT 53.087.088

MƏMMƏD HÜSEYNLİYEV, MƏRYƏM ƏSGƏROVƏ, SARA YASINOVA

## PbTe YARIMKEÇİRİCİ BİRLƏŞMƏSİNİN Te-a TRANSFORMASIYA PROSESİNİN ARAŞDIRILMASI

*İşdə EDTA (Trilon B) vasitəsilə PbTe birləşməsinin tellura transformasiyası prosesi öyrənilmişdir. Məlumatın edilmişdir ki, transformasiya prosesi PbTe birləşməsinin çox kiçik bir qatında baş verir. PbTe narin toz hissəcisinin açığ satılmış nazik tellur qatı ilə örtülməsi onun bütünlikdə tellura çevriləşməsinin çətinləşdirir. Transformasiya prosesindən əvvəl və prosesdən sonra PbTe birləşməsinin optik udma spektrleri çəkilmiş və bu spektrlərdən qadağan olunmuş zonanın eni uyğun olaraq  $E_g = 0,29 \text{ eV}$ , isə  $E_g = 0,305 \text{ eV}$  məlumatı edilmişdir ki, bu da PbTe-un Te-a transformasiyası istiqamətinə uyğun gəlir.*

**Açar sözlər:** PbTe, birləşmə, narin toz, natrium borhidrid, EDTA, transformasiya, optik udma spektri, qadağan olunmuş zona.

Qurğuşun duzları kimi tanınan PbS, PbSe və PbTe yarımkəcərici birləşmələr həm özlərinin geniş texnologii tətbiqinə görə, həm də maraqlı və qeyri-adi fiziki xassələrinə görə son on illiklər ərzində ən çox öyrənilən birləşmələrdəndir.

PbTe-un hidrotermal üsulla alınması demək olaraq ki, inkişaf problem məsələ olaraq qalır. Bəzi tədqiqatçıların bu birləşmənin nazik təbaqələrinin alınmasına aid məqalələrinə rast gəlmək mümkündür. Lakin bütün hallarda bu birləşmənin alınma texnologiyası ya tam şəkildə açıqlanmış, ya da bu açıqlamalarda xeyli qaranlı maqamlar üzə çıxır. Ona görə də PbX ( $X=S, Se, Te$ ) xalkogenidləri arasında ən az öyrənilən PbTe-dür.

Ümumiyyətlə, PbX xalkogenidlərinin xassaları bütün digər yarımkəcəricilər kimi kristallik haldan nanostruktur halına keçərkən xeyli dayışır və nazik təbaqələr şəklində onlar infraqırmızı fotoqobuledicilərin və detektorların spektral diapazonlarının genişləndirilməsində, gecə görmə cihazlarında, günəş batareyalarında və optik çeviricilərdə istifadə oluna bilərlər. Bu xalkogenidlərin qadağan olunmuş zonaları yüksək dərəcədə kristallik ölçülərdə asılı olduqlarından günəş elementlərindən uduç kimi istifadə üçün çox olverişli material hesab olunurlar. Aktiv təbaqə olaraq PbS [1, 2], PbSe [3], Pb<sub>x</sub>Se<sub>1-x</sub> [4] nanokristallarından ibarət olan olverişli günəş elementlərinin hazırlanması haqqında məlumat vardır. Hətta PbX nanostrukturlarının öz aralarında keçidə asaslanan günəş elementləri hazırlanmışdır [5, 6]. PbX birləşmələrinin belə geniş tədqiq olunmalarının bir səbəbi də budur ki, bütün digər yarımkəcərici birləşmələrdən fərqli olaraq onların qadağan olunmuş zonalarının temperatur əmsalları müsbətdir (məsələn PbS üçün  $b = 4 \times 10^{-4} \text{ ev/K}$ ) [7].

[8] işində EDTA-dan (Trilon B) istifadə etməklə CdTe nanohissəciklərindən Te-nənoməfütürünün alınmasının sadə və effektiv üsulu haqqında məlumat verilmişdir.

[9] işində kadmiyum sulfidin kadmiyum telluridə transformasiya prosesinin və EDTA-nın (Trilon B) təsiri ilə kadmiyum sulfidin tellura çevriləşməsi prosesinin ardıcıl tətbiqidən CdS/CdTe heterokeçidinin komponentlərinin qalınlıqlarının idarə olunmasının yeni üsulundan bəhs olunur.

Bu işdə EDTA (Trilon B) istifadə edilməklə PbTe birləşməsinin Te-a çevriləşməsinin mümkünülüyü araşdırılmışdır.

PbTe birləşməsini almaq üçün Na<sub>2</sub>TeO<sub>3</sub> və qurğuşun asetat Pb(CH<sub>3</sub>COO)<sub>2</sub> məhlullarının 1:1 moları nisbətdə götürülmüş su möhullularının qarışığından istifadə olunmuşdur. Birləşmənin alınması prosesində qarışıq porsiyalarla NaBH<sub>4</sub> kristalı əlavə olunmuş və hər porsiya arası məhlulun pH-1-2-yedək endirilmişdir. Neticədə tünd qəhvayı rəngli PbTe birləşməsinin narin tozu alınmışdır. Bu birləşmənin üzərinə Trilon-B məhlulu əlavə edilməklə Pb-Te-un tellura transformasiyası həyata keçirilmişdir.

PbTe birləşməsinin optik xassələrini öyrənmək üçün "Nikolet İS-10" infraqırmızı spekrometrindən istifadə edilmişdir.

Məlum olduğu kimi infraqırmızı spektr oblastında bir sıra funksional rəquplar udma spektrində müəyyən piklərin ortaya çıxmına səbəb olur. Bu piklər nəzəre alınmaqla onların fonundan yalnız PbTe birləşməsinə aid olan udulma ayırd edildikdən sonra bu birləşmə üçün qabaq və sonra  $\alpha(h\nu)$  asılılıqları müəyyən edilmişdir.


Bildiyimiz kimi yarımkəcəricinin qadağan olunmuş zonasının enini hesablaşdırmaq üçün Tauç düsturundan istifadə edilir [10]:

$$(\alpha h\nu)^{\frac{1}{n}} = A(h\nu - E_g)$$

Burada  $A$  – sabit addəddir,  $E_g$  – yarımkəcəricin qadağan olunmuş zonasının eni,  $h\nu$  – foto-nun enerjisidir.  $n$  – isə keçidin tipindən asılı olaraq dörd müxtəlif qiymət ala bilər. Belə ki, icazə verilmiş düz kecid təqən  $n = \frac{1}{2}$ , icazə verilməmiş çap kecid təqən  $n = 2$ , qadağan olunmuş düz kecid təqən  $n = \frac{3}{2}$ , qadağan olunmuş çap kecid təqən  $n = 3$  [11].

PbTe düzənliyi yarımkəcərici olduğundan bu – birləşmə üçün münasibəti doğrudur.

Bu birləşmənin qadağan olunmuş zonasının enini tapmaq üçün transformasiya prosesindən əvvəl və prosesdən sonra  $(\alpha h\nu)^2$ -nın  $h\nu$ -dən asılılıq ayrılları qurulmuşdur (şəkil 1).



Şəkil 1. PbTe birləşməsinin transformasiya prosesindən əvvəl (1) və prosesdən sonra (2) hesablanmış  $(\alpha h\nu)^2 \sim f(h\nu)$  asılılıqları.

Bu asılılıqlardan düz xətt oblastının absis ( $h\nu$ ) oxu ilə kəsişməsinə əsasən müəyyən edilmişdir ki, hidrotermal üsulla alınmış PbTe birləşməsinin transformasiya prosesindən əvvəl qadağan olunmuş zonasının eni  $E_g=0,29 \text{ eV}$ , prosesdən sonra isə  $E_g=0,305 \text{ eV}$ -ə bərabərdir.

$E_g$ -nin bu cür dəyişməsi PbTe-un ( $E_g=0,29$  eV) Te-a ( $E_g=0,32$  eV) transformasiyası istiqamətinə (kiçikdən böyüyə) uyğun gəlir. Transformasiya aparılmış birləşmədə ikinci dəfə bu proses aparıldıqda heç bir dəyişiklik baş vermir.

Trilon B vasitəsilə həqiqətində PbTe-un Te-a transformasiya etdiyinə (qismən) əmin olmaq üçün transformasiya olunmamış və transformasiya olunmuş iki PbTe nümunəsi götürülərək onların üzərindəna natrium borhidrid ( $\text{NaBH}_4$ ) möchlulu əlavə edilmişdir. Müəyyən edilmişdir ki, birinci nümunədə möchluldə heç bir dəyişiklik baş vermədiyi halda ikinci nümunədə möchlul bənövşəyi rəng almışdır.


Bildiyimiz kimi Te elementini  $\text{NaBH}_4$ -də həll etdikdə aşağıdakı reaksiya gedir və bənövşəyi rəng alınır.



Transformasiya prosesi PbTe narin toz dənəciyinin çox kiçik qatında baş verdiyindən onun üzərindən tellur (1) reaksiyası əsasında möchlula keçirmək olar.


Nəticədə PbTe narin toz dənəciyinin üzərindən müəyyən qalınlıqlı təbəqə götürülmüş olacaqdır və hər dəfə müəyyən qalınlıqlı qat götürürməklə PbTe-un daxilinə nüfuz etmək və onun ölçülərini idarə etmək mümkündür.

Bu prosesin tam bir sikli sxematik olaraq şəkil 2-də göstərilmişdir.



Şəkil 2. PbTe nann toz dənəciyinin diametrinin azaldılmasının bir sikli.

Sikli aşağıdakı reaksiyalar üzrə həyata keçirilir:  
PbTe-Te çevrilməsi



Te-un möchlula keçməsi isə (1) reaksiyası əsasında baş verir.

Bu sikli davam etməklə PbTe narin toz dənəciyinin diametrinin kiçitmək və sonda bütönlükə tellura çevirmək olar.

Güman etmək olardı ki, PbTe narin tozunun ölçülüri transformasiya prosesinin bütönlükə həyata keçməsinə imkan verəcəkdir. Lakin transformasiya prosesindən sonra bütönlükə Te olduğunu güman edilən tünd qəhvəyi rəngli tozun rentgenoqramı göstərmişdir ki, burada PbTe üstünlük təşkil edir.

Alınan nəticələri aşağıdakı kimi izah etmək olar: Alınan sərbəst tellur PbTe narin toz dənəciyinin üzərinə oturur (şəkil 2). Bu örtük prosesin sonadək davam etməsini qeydinləşdirir. Nəticədə transformasiya prosesi çox nazik bir qatda gerçəkləşmiş olur.

### ƏDƏBİYYAT

- Tang J., Wang X., Brzozowski L., Barkhouse D.A.R. et al., Schottky Quantum Dot Solar Cells Stable in Air under Solar Illumination // Adv. Mater., Weinheim, Ger., 2010, 22, pp. 1398-1402.

- Tang J., Brzozowski L., Barkhouse D.A.R. et al. Quantum Dot Photovoltaics in the Extreme Quantum Confinement Regime: The Surface-Chemical Origins of Exceptional Air-and Light-Stability // ACS Nano, 2010, № 4, pp. 869-878.
- Luther J. M., Law M., Beard M. C., Q. et.al. Schottky Solar Cells Based on Colloidal Nanocrystal Films // Nano Lett., 2008, v. 8 (10), pp. 3488-3492.
- Ma W., Luther J. M., Zheng H., Wu Y., Alivisatos A.P. Photovoltaic Devices Employing Ternary  $\text{PbS}_{x}\text{Se}_{1-x}$  Nanocrystals // Nano Lett., 2009, v. 9, pp. 1699-1703.
- Tsang S. W., Fu H., Wang R., Lu J., Yu K., Tao Y. Highly efficient cross-linked PbS nanocrystal /  $\text{C}_{60}$  hybrid heterojunction photovoltaic cells // Appl. Phys. Lett., 2009, v. 95, pp. 183-195.
- Tsang S., Fu H., Ouyang J., Zhang Y. et.al. Self-organized phase segregation between in organic nanocrystals and  $\text{PC}_{61}\text{BM}$  for hybrid high-efficiency bulk heterojunction photo voltaic cells // Appl. Phys. Lett., 2010, v. 96, pp. 243-104.
- Das R.K., Sahoo S., Tripathi G.S. Electronic structure of high density carrier states in  $\text{PbS}$ ,  $\text{PbSe}$  and  $\text{PbTe}$  // Semicond. Sci. Technol., 2004, v. 19, № 3, pp. 433-441.
- Xue F., Bi N., Liand J., Han H. A simple and efficient method for synthesizing Te nanowires from CdTe nanoparticles with EDTA as controller under hydrothermal condition // Journal of nanomaterials, 2012, Article ID 751519, pp. 1-7.
- Huseynaliyev M.H. Investigation of transformation processes of CdS thin films to CdTe and adjusting the thicknesses of  $\text{CdS}/\text{CdTe}$  heterojunction components // X International conference "Modern trends in physics". Bakı: BSU, 20-22 April 2017, pp. 193-196.
- Tauc J. (Ed.). Amorphous and Liquid Semiconductors. New York: Plenum Press, 1974, 159 p.
- Pankove J.I. Optical Process in Semiconductors. New Jersey, USA, 1971.

AMEA Naxçıvan Bölümü  
E-mail: mamedhuss@mail.ru

Məmməd Hüseynaliyev, Maryam Askarova, Sara Yasinova

### RESEARCH OF TRANSFORMATION PROCESS OF SEMICONDUCTOR COMPOUND PbTe TO Te

At present work was learned transformation processes of PbTe powder to Te using EDTA (Trilon B). It was showed, that transformation process covers a very small thickness of PbTe powder. It was supposed that, the open surface of the particles of PbTe powder is covered with a thin layer of tellurium, which makes it difficult to completely its conversion to tellurium.

The optical absorption spectra of PbTe powder were recorded before and after the transformation process. From these spectra, the band gaps were determined, which are respectively  $E_g = 0.29$  eV and  $E_g = 0.305$  eV, which corresponds to the direction of transformation of PbTe to Te.

**Keywords:** PbTe, compound, sodium borhidride, EDTA, transformation, optical absorption spectrum, band gap.

**Мамед Гусейналиев, Марьям Аскерова, Сара Ясинова**

## **ИССЛЕДОВАНИЕ ПРОЦЕССА ТРАНСФОРМАЦИИ ПОЛУПРОВОДНИКОВОГО СОЕДИНЕНИЯ PbTe В Te**

В данной работе изучен процесс трансформации соединения PbTe в Te с использованием ЭДТА (трилон Б). Показано, что процесс трансформации охватывает очень малую толщину порошка PbTe. Сделано предположение, что открытая поверхность частиц порошка PbTe покрывается тонким слоем теллура, что затруднит его полное превращение в теллур.

Были сняты спектры оптического поглощения соединения PbTe до и после процесса трансформации. Из этих спектров определена ширина запрещенных зон, равных  $E_g = 0,29$  эВ и  $E_g = 0,305$  эВ, что соответствует направлению трансформации PbTe к Te.

**Ключевые слова:** PbTe, соединение, порошок, боргидрид натрия, EDTA, трансформация, спектр оптического поглощения, запрещенная зона.

(Fizika-riyaziyyat elmləri doktoru Səfər Həsənov tərəfindən təqdim edilmişdir)

Daxilolma tarixi:	İlkin variant	10.03.2020
	Son variant	10.06.2020